

"Ordunun qüdrətini, onun döyüs qabiliyyətini, qələbə iradəsini təskil edən döyüscülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüscü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər seydən üstün tutmalıdır".

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDƏFİƏ NAZIRLIYININ ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 3 sentyabr 2014-cü il № 67 (1884) Qiyməti 25 qəpik

Ali Baş Komandan İlham ƏLİYEV:

Azərbaycan Ordusu nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü ordular sırasındadır

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgələrə səfəri çərçivəsində Beyləqan rayonunda oldu. Gənclər Mərkəzinin açılışı zamanı dövlətimizin başçısı rayon gənclərinin qarşısında küləvi informasiya vasitələrində yetərinə maraq doğuran bəyanatla çıxış etdi.

Ölkədə aparılan genis quruculuq işlərinə, coxsayı idman qurğularının tikintisine toxunan ölkə rəhbəri bu qayığının nəticəsi kimi Azərbaycan gəncliyinin idman sahəsində qazandığı nüfuzluqda diqqət yetirib. Prezident Çinə yeniyetmələrin Olimpiya Oyunlarında gənc idmançılarımızın çox böyük qələbələr əldə etdiyini vurgulayıb. Azərbaycan komanda hesabında bə yarışlarda 10-cu yeri tutub. Avropa ölkələri arasında 6-ci, müsəlman ölkələri arasında ise 1-ci yerdədir. "On iki medal qazanmışq, onlardan 5-i qızıl medalları. Bu, bir dəha onu göstərir ki, gənclərimiz nə qədər istedadlıdır, güclüdür və Vətənə bağlıdır".

Həmişə olduğu kimi, bu dəfə Ali Baş Komandan dövlətimin təhlükəsizliyi problemləri, ordunun quruculuğundan və ölkənin müdafiəsində gənclərimizin roluna nəzər salıb.

Bu yaxınlarda Ermənistanın temas xəttində texbirat tətreqəm istədiyini gənclərimizə və ictimaiyyət xətləndən döyüscülərin başı, həmin vaxt Azərbaycan Ordusu düşmənə ləğvli cavab vermişdir. "Ölhərə işğalçı məhv edilmişdir ve onların texbiratı baş tutmamışdır. Bu texbiratın səhəbləri de ayındır. Cənubi bəylərinə kimi, Socı gorusı ərefəsində Ermənistan rəhbərləri çalışır ki, özü üçün dəha da münasib mövqə elən etsin və Azərbaycanı qane etməyə hansıa məsələyə razı sala bilsin. Ancaq bu, bəs tutmadı və əksinə, Azərbaycanın mövqeyi. Sosıcı dəha güclü səsəndi, qəhrəman Azərbaycan əsərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıcı zərər vurulmuşdur və



həle ki, onlar o zərbedən özlerinə gələ bilirlər".

Bəli, Vətənəvoorları Silahlı Qüvvələrimizin müxtəlif qoşun növbələrində xidmet edərək döyüş hazırlıqlarını artırırmışdır. Azərbaycan torpaqlarını işgal etmiş Ermənistanın silahlı birlişmələrə temas əraziyində döyüş növbəsi aparır, bər səzə, müstəqil dövlətimiz və dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanırlar. Eyni zamanda Azərbaycan dövləti öz ordusunun dəha da qüdrətənməsi üçün lazımlı olan bütün tedbirləri həyata keçirir. Bütün bu kompleks tedbirlərin nəticəsində ərazilərimiz etibarlı şəkildə gorunur və düşmənən təxbiratları püca çıxır.

Azərbaycanın iqtisadi baxımdan cəkilişində, ölkə əhalisinin tərif halının günün-gündən yüks-

səldiyi bir zamanda İrəvanda tənəzzül getdikcə derinleşir, bu ölkədə əhali arasında ruh düşkünüyə dəha geniş əhali kütüllərini əhatə edir. Bu proseslər fonunda Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar ve düşmən ordusunun düber olduğu acınacaqlı vəziyyət Ermənistanın digər problemlər üçün, o cümlədən təhlükəli tendensiya kimi dəyərəndir. Əhalinin qonşu ölkələrə migrasiyasını dəha da sürətləndirir. Azərbaycan Prezidenti Beyləqan gəncləri qarşısında çıxış edərək bununla bağlı deyib: "Ermənistanda teləş, təşviş hökmür sərəf vərən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütüvə şəkildə köç başlamışdır. Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq, temas xəttindəki son hadisələr bunu

daha da sürətləndirmişdir. On minlərlə erməni vətəndaşı ölkəni hemisəlik tərəf edir və son hadisələr bu prosesə yeni tekan vermişdir. Düzdür, Ermənistan rəhbərliliyi bunu izah etmek üçün müxtəlif üssüllərə al atır. Bu yaxınlarda hətta etiraf edilmişdir ki, bunun əsas səbəbi diasporun güclü olmasıdır, eyni zamanda, Qarabağ münəqşiqəsidir. Yeni, artıq Ermənistan rəhbərləri etiraf edir ki, demografik böhrənin əsas səbəbi qorxudur".

Ali Baş Komandan, həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş potensialından fəxri dənişəraq vərələyib: "Əlbette, qüclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsərləri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmak üçün

sadece olaraq Ermənistan bəyənəlxalq hüquq normalarına emal etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtləş çixmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunu tələb edir. Əminim ki, biz özəri bətövülyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizdə destekləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşır, məsləhətlərlər. Bu gün bizim bəyənəlxalq nüfuzumuz yüksək səviyyədədir".

Doğrudan da, son illərdə Silahlı Qüvvələrimizin teminat və təchizatın müasir tələblər səviyyəsinə qaldırmak məqsədilə görürlən işlər, sözün heqiqi mənasında, orduımızın dövlət qayğısı ilə əhəd olunduğunu dileyir. Azərbaycanın heqiqi mənasında, ordu quruculuğu bu gün Azərbaycan rəhbərliyinin en çox önem verdiyi strateji və dövlət əhemməti məsələlərdəndir. Dövlətin ən vacib attributlarından olan Silahlı Qüvvələrimizin qarşısında duran tələyklü vəzifələri ciyinlərinə götürə bilməsi üçün orduya yüksək səviyyədə diqqət yetirilir.

"Azərbaycan Ordusu"

Almanianın "Zenith" jurnalı: "Ermənistan dilənir, Azərbaycan inkişaf edir"

Almanianın "Zenith" jurnalında "Ermənistan dilənir, Azərbaycan inkişaf edir" adlı məqalə dərc olunub.

Ermənistana səyahət etmiş jurnalist Ramon Şak məqalədə bu ölkə haqqında təsəssüratlarını bölüşür. Müellif sefer zamanı Ermənistanda yerli insanlarla görüşdüyüni, onları dini dəyişiyini diqqətə çatdırır.

Yazıcı Aram adlı erməni gənc ölkənin xarici siyaseti haqqında bu sözləri deyir: "Ermənistana Türkiye ilə dil tapşası bizim üçün çətin olacaq. Azərbaycan ilə də mütləq razılığa gəlinməlidir. Azərbaycan inkişaf etdiyə Ermənistən dəliyi".

Müellif qeyd edir ki, Aramın söylədiyi fikirlər səhəbət getdiyə kafedə olan digər insanlar

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin aparıcı KIV rəhbərləri ilə görüşü və çıxışı mani istər bir vətəndaş, isterse də jurnalıst kimi maraqlandırı. Belə bir tədbiri olduqca vacib dəyərləndirməkə bərabər, bəzi düşüncələrimi də bildirməyi özümə vətəndaşlıq borcu bildim...

Görüşdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dediyi "...dövlətin hərbi, xarici-siyasi, iqtisadi, əşək-əşək, əks-əşəkliyyət və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılmış Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kategoriyasına samil edilir və onların ictimaiyyətə qanuna məvafiq məsaliyyət yaradır" fikirləri çağdaş jurnalistikamızı ciddi dəyərindən təsdiq etdi.

Müellif, həmçinin təsəssürat üçün düzgün istifadə edilmədiyinə görə Göyoğlu gölünün suyunun koskin şəkildə azaldığım qeyd edir. Yazıcı Ermənistanda maaş və sosial müaviniyyətin çox aşağı səviyyədə olduğunu, ölkənin erməni diasporunun gəndərdiyyətən hesabına yasadığı vurgulanır.

AzərTAC

Jurnalıstin tribunası

İstinad nöqtəmiz

bu qəbil hallar var. Nəden yaranır? Hənsi səbəblərdən yaranır?

Bəlkə peşəkarlığın zəifləndirilən? Sədəcə informasiya vermək istəyindən? "Mən de varam" ambiisiyindən? Bu və ya digər siyasi və seksü maraqlardan? Bunları da səbəb kimi qəbul etmək olar. Başlıca səbəb milli-xəlqi heysiyyyətin qitligidi, hadisəye (fakta) yad gözərlərə baxmaqın, özünü (həm de temsil elediyi KIV-i) həmin hadisənin (faktın) içində hiss eleməməyin nəticəsidir. Jurnalıst hənsi milletə məxsusluğunu, hənsi dövlətə (İşlədiyi KIV özəl olsa belə) xidmetə dəyişən unudursa, bunun neticəsi kimi "men" "biz" iştirəyirsə, həmin jurnalıst da, onun temsil etdiyi KIV de dövlətçiliyin təessübəsi deyil, şübhəsiz.

Bu tezisler hərbi mövzuda da-ha həssəslər ilə seçilir. Jurnalıst məharibənin hələ ba-

şa catmadığını nəden unutsun? Nedən bilməsin ki, məharibə əraziyələrimiz işğaldan azad edənə başa çatacaq. Məharibə əraziyi hər informasiyanın (məsələn: filan hərbi hissədə filan əsər) ehtiyatlılıq səbəbindən əsər yaranır. Onda bu fakt nedən ictimailəşdirilmiş? Əlbette, dövlətə sevgi, milletə sevgi səbəbindən. Görəsen belə faktın ictimailəşməsi ordu quruculuğuna nə verir? Bunun ordu quruculuğuna zərrəcə xeyri varmı? Ordu quruculuğunu cəmiyyəti əhatəleyir. Əslinde her bəj jurnalıst da ordu quruculuğuna münasibədə esl vətəndaş mövqeyindən və milli maraqlarımızdan çıxış etməlidir. Bu cür informasiyaların ictimailəşdirilməsi ordu quruculuğunun nüfuzuna xələf getirməzmi? Və məharibə əraziyində bınalar düşmənən strateji təhlil üçün kifayət qədar yararlı olur. Akademik Ramiz Mehdiyevin dediyi kimi, "cəbhə bölgəsində yaşayan əhali arasında əsaslı əraziyə qazanmaq" mətbuatın məsələsi.

"Ardi 2-ci səhifədə



"Həyatımda ən qiymətli hədiyyə"

3-cü səhifədə



"Yurda sülh, cahanda sülh"

4-cü səhifədə



Əməkdaşlarımız ezamiyyətdən qayıdılınar

“Önce Vətəndir!”

Vaxtimizi itirmədən, planlaşdırıldıği kimi, Azərbaycanın cəsür oğulları ilə görüşə tələsirik. Yolboyu UAZ-in pəncərəsindən son illərdə əldə edilmiş nailiyyətləri müsahidə etməkdən zövq alıram. Əcəmi yurdun son illərdə nə qədər dəyişib! Uca və yarışıqlı binalar, geniş küçə və prospektlər şəhərə xüsusi gözəllik verir. Naxçıvandan son illərdə hər istiqamətə süsə kimi yollar çəkilib, şaxələnib. Belə həmar və geniş şosse ilə muxtar respublikanın şimal-qərb bölgəsinə yola düşürük. Bu yollar həm də qədim diyarın müdafiəsi üçün böyük önəm daşıyır.



Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində vurgulayıb ki, ölkəmizin dövlət bütçesinin imkan verdiyi həddə son vaxtlar bütün istiqamətlər üzrə müdafiə qabiliyyətinin artırılması həyata keçirilir. "Bu yalnız Naxçıvanı əhatə etmir. Ancak Naxçıvanın şəraiti bir başqadır. Muxtar respublika Azərbaycanın digər regionları ilə birləşə qurulmuş yolla olan əlaqəni itibar. Üç tərəfdən düşmən əhatəsindədir. Bu da muxtar respublikaya xüsusi qayğı və diqqət tələb edir ki, buru da ölkə rəhbərliyi eşrigim".

Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyeti həm on mövqelərde düşmən növbəsi apararaq muxtar respublikanın müdafiəsi 대해서 da, hem də gündelik məşğələlərdə, çöl dərslerində, telimlərde hərbi biliq və vərdişlərini möhkəmlərlərlər.

Bu ilin döyü hazırlığı planına uyğun Naxçıvanın ərazisində keçirilen geniş-miqyaslı hərbi telimlər Əlahiddə Ümumqoşun Ordusunun döyü qabiliyyətinin yüksəldilməsində mühüm addım oldu.

Telimlərdə iştirak etmiş Müdafiə naziri general-polkovnik Zəkin Həsənov Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin yerləşdiyi hərbi şəhərciliklərə də baş çəkmiş, hərbi qulluqçular və onların ailə üzvləri üçün yaradılmış səsli-məşət şəraititən yaxından maraqlanmış, burada şəraitin yüksək imkanın olduğunu gördük. Uçqar erazidə yaradılmış bu şərait, bəlkə də,

Bu gün bizi daha çox on mövqelərde, düşmənə üzərzə səngərlərə döyüş növbəsi aparan Vətən oğullarının xidməti, qayğıları məraqlandırır. Bir müddət keçmiş UAZ yüksəklinə etəyində təklimiçilər məsələs və yarışıqlı bir binanın qarşısında dayanır. Bura "N" hərbi hissəsinin təbor merkezidir. Asfalt yolu da burada, bir şərait aralıda bitir. Bu yol vaxtılık üzərində xəliyə gedirdi, muxtar respublika ilə Ermənistani birləşdirirdi. 25 il-dən artıqdır ki, bu yol bağlılı olduğundan muxtar respublika blokada vəziyyətinə dərhal komandanlığı bu barədə məlumat ötürülür. Əsgerlər lazımi silahlarla təmin olunub. Onların məşət şəraititən təminatını, mənəvi-psixoloji hazırlığı da

vurduqdan sonra yenidən ordusı sıralarına qayıdır. Artıq altı aydır ki, müqavilə ilə iddmet edir və sərhəd bölgəsində post bacısıdır. Tecrübəli manqə komandanından öten müddət ərzində postdakı vəziyyəti soruşur.

Cavaş Bayramov deyir:

- Öten sutka ərzində bu istiqamətə sakitlik olub. Düşmən tərəfi bizim postları atəş etməyib. Əgər belə bir hal baş verirse, düşmən öz cavabını dərhal almalarıdır. Gördüyüüz kimi, düşmən mövqeləri bizim postdan aşağıda yerləşir və istenilən anda biz onları buradan dərsinə vere bilərik. Əsgerlərimiz öz vəzifələrini bili və döyüş növbəsini bacarıqla aparırlar.

Burada döyüşçülərimiz atıcı silahlardan sərrast atmağı mükemməl mənimseməyib və praktikadə tətbiq etməyi bacarırlar. Qarşı tərəfde hər hansı hərəket izlənərsə, döyüşçülərimiz müsahidə gündəliyinə qeyd edirlər və dərhal komandanlığı bu barədə məlumat ötürülür. Əsgerlər lazımi silahlarla təmin olunub. Onların məşət şəraititən təminatını, mənəvi-psixoloji hazırlığı da



pozması neticesində Azərbaycan əsgəri Zaur Həsənov bu mövqelərdə şəhid olmuşdur. Bölmələrimizin cavab atəşindən erməni zırvorları layıqli cavab aldılar. O hadisədən az keçmiş, yeni yalnız üç gün sonra - iyunun 5-də növbəti atəşkes pozunusunda cavab atəşindən aqıldı və 2 erməni əsgəri öldürdü. O vaxtdan bu yana düşmən vəziyyətdən düzgün nəticə çıxardığı hiss edilir.

Postda döyüşçülərimiz atıcı silahlardan sərrast atmağı mükemməl mənimseməyib və praktikadə tətbiq etməyi bacarırlar. Qarşı tərəfde hər hansı hərəket izlənərsə, döyüşçülərimiz müsahidə gündəliyinə qeyd edirlər və dərhal komandanlığı bu barədə məlumat ötürülür. Əsgerlər lazımi silahlarla təmin olunub. Onların məşət şəraititən təminatını, mənəvi-psixoloji hazırlığı da

dərhal olmaqla yanaşı, əsgerlər başa düşən insanlardır.

Bir sözə, hərbi xidmətə

her şey üreyimcədir.

Döyüşçülərimiz postda

müsahidə

apararken

düşmən

tərəfdə

baş

vermiş

dəyişikliklər

müsahidə

gündəlli

göydə

edirlər.

Biz orada

olarken

onlar

düşmən

postu

nun

arkasına

bir

neçə

maşın

geldiyini

qeyd

etmişdik.

Başqa bir ciddi dəyişiklik olmamışdı.

Bir sözə, ön xəttə döyüşçülərimizin xidməti öz axarı ile gedir.

Mənim

oğullarla

sağollasın

yənə

sert

cigir

la

geri

qayıdır.

Beynimdə

bir

fikir

dolmır.

Vətən

öz

müdafiəsi

ən

cəsər

və

əzəmet

li

görünür

ki..

Rəsîd FAXRALI,
"Azərbaycan Ordusu"

İstənad nöqtəmiz

(Əvvəl 1-ci səhifədə)

SSRİ-nin son dövrlərində, müstəqilliyimiz ilk illərində metbuata dərc olunan, efrə verilən informasiyaların bəziləri bu xarakterdə olurdu: jurnalist döyüşçüyə kəlmələr. Döyüşçü inamla bildirir ki, narahat olmayıb, iki avtomatla da olsa kəndi müdafiə edir. Bu informasiya dövrlən əsasında "göydəndüşmə" keşfiyyat məlumatı olurdu; bir-iki gündən sonra ermənilər həmin kəndi hücum edirdi. Evlər dağlıdır, yandırılır, döyüşçüler, sakinlər öldürülürdə. Bu deyilimi, jurnalistika naşıllığını neticevi.

Müdafia Nazirliyinin Sənədi Filmlər Kino Studioşunun əməkdaşları: Zəngilənə əhalini köçürümeye göndərilməş maşınlarla bağlı sujet hazırlanırdı. 1993-cü ilin avqustunda. Köçən olmuşdu. Verilişdən sonra tərəddüd edənlər köcməmişdi, köçərənlərin çox böyük əksariyyəti geri qayıtmışdı; məhərabə sərafinə ictimaləşdirilən informasiya dövrlərə maraqlarına xidmət etməlidir. Əks halda bunu ictimaləşdirmək arzu edilməzdir. Bu tezis jurnalistikən obyektivlik tələbənə uyışmasa da. Axi milli heysiyyət istənilən tələbdən üstünür.

KİV-lər Ermənistən təxribat-tərror gruppalarının sonuncu tərənnüsinə həssas yanadı. İnsafen, bu məsələ kifayət qədər işqənləndirildi. Bele məsələlərə kampaniya xarakterli münasibət zərərlidir. Həm də çox zərərlidir. Son beşaltı nömrədə (veriliş) bu haqda təhlili məqəd oxuyun oxucu (veriliş, süjetə baxan izleyici) onun davamını gözləyir. Vətənini, dövlətliyini sevən vətəndaş olaraq. Mövzunun təqdimi qırılırsa, əvvəlki təsiri itir. Bu isə jurnalistikən tarix, situasiyaya (bigənəliyə) təşlimçilik əlamətidir, şübhəsiz. Bele bir məqəmi na özüme, ne də həmkarlarını arzulamazdı. İctimaləşdirilməmişdən, əks halda bunu ictimaləşdirmək arzu edilməzdir. Bu tezis jurnalistikən obyektivlik tələbənə uyışmasa da. Axi milli heysiyyət istənilən tələbdən üstünür.

Milli heysiyyət, xalqın yaşam fəlsəfəsinin mahiyyətini müyyənəldir. "Əkinçi"den üzü bu yana milli heysiyyət jurnalistikəmiz istənad nöqtəsi olub. Mirzə Cəlil, Ömer Faig, Əlibey Hüseynzadə, Məhəmmədəbəy Şəhətxanlı... məhəbətli bəyin cəfəkəşləriydi...

Çağdaş jurnalistikəmiz bu amal işığında o qədər əzəmetli görünürlük ki..



səsleyir, onları cəsəretli, qorxmaz olmağa çağırır. Postda döyüş növbəsi aparan Vətən oğulları üçün Mübariz İbrahimov hər hansı xidmətini özü qeydi etməyi istəyir. Əsərlər lazımi silahlarla təmin olunub. Onların məşət şəraitini, təminatını, mənəvi-psixoloji hazırlığı da

yüksəkdir. Hər bir əsgər yaxşı başa düşür ki, qarşında düşmənərək.

Əmma həmisi burada temas xəttində belə sakitlik olmayıb. Bir müddət önce düşmən bu mövqelərdə postları atəşə tutublar.

Iyunun 2-de Ermənistan hərbi birləşmələrinin atəşkəs

tinin çox hissəsi arxada qalıb. Oktabr ayında orduda qələbə

zərərli

zərərindən tərəfənək olunacaq.

- Gündüz texminən saat 1 radələrində düşmən tərəfdən atəşdarları deyisiblər, - əsgər deyir. - Atışma olmayıb, sakitlikdir.

Əsər Asef İsmayılov isə Goygöl rayonundan beş ay-

əbüləfət QASIMOV,
"Azərbaycan Ordusu"

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Qoşunların temas xəttində
Ermənistən vətəndaşı saxlanılıb



Avqustun 26-da Ermənistən Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdü Anan-yan Sarkis Norikoviç Azərbaycan-Ermənistən dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisində keçib.

Qazax rayonunun Kəmərli kəndi istiqamətində könüllü olaraq ərazimizə keçərkən S.Ananyan müdafiənin on xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

İlkin arasdırma neticəsində məlum olub ki, Ermənistən Respublikasının Noyemberyan rayonundan olan S.Ananyan ölkəsindəki sosial vəziyyətin agrılığından, şəraitsizlikdən və sefaletdən narazıdır. O, bildirib ki, 10 yaşından sol ayağından problemlər olduğuna görə təhsildən və hərbi xidmətdən kənardır.

Dolansı çətin olduğuna görə həmisi məzuzlu əmək-məşəq olub. Ölkəsindəki çətin durumdan bezdiyini deyən erməniyə görə, sosial vəziyyətin agrılığından, şəraitsizlikdən və sefaletdən narazıdır. O, bildirib ki, onun həmkənlərinin əksariyyəti Azərbaycana keçmək, burada s

Qarşında mühüm vəzifə dayanır

Şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib



Məlum olduğu kimi, ordunun rəhbərliyinin həyata keçirdiyi önemli İslahatlardan biri ordudan təlim-təbiyə işinin təkmilləşdirilmesi və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasıdır. Hazırda bu vacib sahədə çalışan zabitlərin hazırlıq səviyyəsini yüksəltmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Artıq böyük komandırı şəxsi heyətlə iş üzrə müavinlərinin təkmilləşdirmə kursunun ilk mərhələsi başa çatıb.

Sentyabrın 1-də Azərbaycanın Herib Tarihi Muzeyinin həyətində şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun ilk buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Övvəlca mərasim iştirakçıları Fəxri Xiyabana gələrək ulu önder, müasir Azərbaycan Ordusunun yaradıcısı Heydər Əliyevin məzarını, Bincin və İncinci Şəhidlər xiyabalarında uyyan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Müdafia Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətələqələr idarəsinin reisi polkovnik Rüfət Əmirov tədbir iştirakçılarını salamlayıb və təkmilləşdirmə kursunu bitirmələri barədə sertifikatlar alacaq zabitləri təbrik edib.

Sonra tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin erazi bütövlüyü uğrunda döyüslərdə halak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükütlə yad edilib.

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətələqələr idarəsinin rəisi müavini polkovnik Abdulla Qurbani tədbirin gündəliyini diqqətən qatdırıb.

Nazirliyin idarə reisi polkovnik R. Əmirov çıxış edib. Silahlı Qüvvələrin Telim və Tədris Mərkəzində şəxsi heyət iş üzrə zabitlərin ilk təkmilləşdirmə kursunun başa çatlığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

İdare reisine görə, gənc zabitlər təkmilləşdirmə kursunun davam etdiyi müddət-

təqiliyinə sedaqt, xalqımızın bu gününə və gələcəyinə sedaqt, milletimizə sedaqtən ibarətdir. Sizin hər bərəiniz bilməlisiniz ki, mənəvi dəyerlərə, yüksək əlaqəli keyfiyyətlərə malik olmasanız, bütün başqa biliklərinizə baxmayaq, siz Azərbaycan Ordusunun deyəri zabiti, laiyqli döyüşçüsü, şəxsi heyət

vəlerinə son uğurlarına toxunan idarə rəisi vurğulayıb ki, artıq bugünkü ordumuz evvelki illərin ordusudur.

- Ölkəmiz inkişaf etdiyice, ordumuz da güclənir, daha da qüdrətlenir, - deyə o, qeyd edib. - Azərbaycan Prezidenti, Ali Baş Komandanın cənab İlham Əliyevin dövlət başçısı kimi fealiyyətinin əsas priori-

dəki uğurlarımız bir daha göstərdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrinə hər aq hazırlıdır. Möhtərem Prezidentimizin dediyi kimi, "Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır. Azərbaycanın əsgər, gizir və zabitləri Vətəne leyaqətli xidmət edirlər, öz vətənlərinə sadıq-

ra zabitlərin təkmilləşdirmə kursunun ilk məzunları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müşadə Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu emr, göstəris və təlebləri yerinə yetirmək üçün səylərini əsirgəməyecəklər. Buraxılış mərasimi ilk me-



de hərbi pedagoqika və psixologiyadan, hüquq və beynəlxalq münasibətlər elminin, hərbi taktikanın, mühəndis hazırlığının, hərbi topografiyanın, atəş hazırlığının, dövlet sirlərinin mühafizəsinin və enəsi, hərbi qulluqçular arasında telim-təbiyə işinin müasir metod və əsurlarının sirlərinə dərindən yiyələnilər. Kütüvə informasiya vasitələri və ictimaiyyətə düzgün əlaqələrin qurulması onları dəqiqətənən qatdırıb.

Şəxsi heyətin telim-təbiyəsinə cavabdehlik daşıyan zabitlərin yüksək mənəvi-əlaqəli keyfiyyətlərə malik olmalarının zəruriyini qeyd edən polkovnik Rüfət Əmirov bildirib ki, belə zabitlər ilk növbədə sağlam mənəviyyata malik olmalıdır. "Ulū öndərimiz Heydər Əliyev həmişə qeyd edərdi ki, şəxsi heyət iş üzrə zabitlərin təkmilləşdirmə kursunun başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Şəxsi heyət iş üzrə zabitlərin təkmilləşdirmə kursunun başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

İş üzrə zabitlər ola bilməyəcəksiniz".

Azərbaycan Silahlı Qüvvələrinin son quruluğu məsələsidir. Son irimiqyaslı taktiki telimlər və cəbhə bölgəsin-

təti ordu quruluğu məsələsidir. Son irimiqyaslı taktiki telimlər və cəbhə bölgəsin-

dirlər. Bizim bütün hərbi hissəlerimizdə, xüsusi olaraq cəbhəde ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissələri çox yüksəkdir, möhkəmdir.

Orduñun şəxsi heyətinin qarşısında dayanan mühüm bir vəzifənin yerinə yetirilməsində, yeni, torpaqlarımızın işğaldan azad edilmesində hər bir zabitin məsuliyət daşıdığını xüsusi qeyd edən polkovnik R. Əmirov deyib ki, şəxsi heyətin döyüş növbətçiliyini ayıq-sayıq həyata keçirməsində, ictimaiyyətə əlaqənin düzgün qurulmasına və əsgərlərin dövlətəmizə, xalqımızın səsəndətəməz rəhəmət rəhəmətə, tərbiyə edilmesində komandirlərin şəxsi heyət iş üzrə müavinlərinin üzərinə ağır və məsuliyətli iş düşür.

Sonda idarə rəisi əminliklə bildirib ki, şəxsi heyət iş üz-

zunlara sertifikatların təqdim olunması ilə davam etdiriləbilər. Əlaqə məzunlara - kapitan Vahid Manafov, baş leytenant Rəvan İlyasova və Vüqar Hüseynova nazirliyin idarə reisi polkovnik R. Əmirov, digərlərini issa idarənin məsul zabitləri tərəfindən sertifikatlar təqdim olunub.

Kapitan V. Manafov çıxış edərək təkmilləşdirmə kursunun keçirildiyi müddədə zəruri hərbi bilik və verdilər yeyələndikləri üçün minnətdərliyini bildirib, həmçinin məzun yoldaşlarından söz verib ki, qarşıya qoyulan vazife və tapşırıqların yerinə yetirilməsi üçün bacarıq və imkanlarını səfərber edəcəklər.

Major Arif PƏNAHOV, "Azərbaycan Ordusu", fotosular Vüsal HƏMİDOVUNDUR

Şəxsi heyət iş üzrə zabitlərin təkmilləşdirmə kursunun başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə gün əvvəl Müdafia naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhemmiliyi və yaddaqalanın bir hadisə kimi deyərləndirib.

Bu sənədə ordunun keçirilən tədbirlərdən biri olan bu sənədən sonra tədbirin başa çatığından idarə rəisi bir neçə

(Əvvələ ötən nömrələrimizde)

Bu üşyanlar zamanı ermənilər təkəc türkələr deyil, həm də ermənilərin özlərini öldürdürlər. "Ermeni işinə" kömək etməyen varlı ermənilər hədəf götürülmüşdül. İyunun 1-de "Hnçak" partiyasına daxil olnaqdan imtiyaz etmiş erməni iş adamı Karapet Quymucyan Mərzifonda öldürdüldü, bundan bir neçə gün sonra isə bu səhərdə məktəb yandırıldı, türkələrin 30-dan yuxarı evinə ovdurulub, ticarət yerləri yandırılıb küle döndərildi. Amasayıda ermənilər təkəc avqust ayında 58 ev, 165 məğazası, 2 ticaret mərkəzi, bir məscid, bir medrese, 1 məktəb yandırıldılar.

Bütisidə, Maraşda, Ərzurumda, Diyarbekirde erməni terrorçuların töredikləri qanlı təxribatlar Osmanlı hökumətinə narahat etməye bilməzdi, çünki bu üşyan və təxribatlar dövləti sarsıldırdı. Bu təxribatlar qarşısı alınmadıqca ermənilər və onların havadalarları daha da azınlıqlıdırlar.

24 oktyabrda Zeytunda baş veren hadisələr de bu siyasetin davamı idi. Erməni Üşyançılarının sayı 4 mindən artıq idi. Üşyançılar valinin binasını ve kazarmani mühəsireyə alıb 50 zabit ve 600 əsgəri girov götürdüler. Onlardan yalnız 56 nəfəri xilas etmək mümkün oldu. Üşyançılar başqa səhərlərə qaçış daşıldılar. Üşyanın yatzırılmasında böyük dövlətlərin xoşuna gəlməmişdi. Rusyanın, İngiltərənin, Fransanın, İtalyanın konsulları Zeytuna gəldilər. Dövlət bütün üşyançulara amnistiya verməyə məcbur edildi. Sultan hakimiyetinə bələ bir qərar qəbul etdirdi. Sultanın qəbul etdirdi. Zəngin ermənilər pələyimlər təhdidləri ile mektublar göndərdilər. "Hnçak" qəzeti 1890-ci ilin martında çıxan 9-cu sayında ermənilərin müstəqillik mübarizəsinə kömək etməyənərin öldürül-

təbiq etmək olar". Erməni üşyançılarının liderlərindən biri Arşak Çobanyanın "Droşak" qəzeti ndə dedikləri bu üşyanların arxasında kimlikləri dardunuğu açıb göstərir. O deyirdi: "24 oktyabrdan əvvəl bəzən xanlıqlıda erməni kəndləri ile məsləhətləşdik. Onlara mərkəzdən gələn mesajı çatdırırdı. Dedi ki, özümüzün öz ağamiza qızıl məqsədmə üçün vuruşmaşıq, çünki "Hələbde bizi gözleyirler...". Hələbde isə o zaman Böyük Britaniyanın konsulu vardi, çox güman ki, bütün göstəriş və tapşırıqlar ondan gəldirdi. Arşak Çobanyan bildir ki, o zaman 125 erməni öldü, amma 20 min türkün qanını töküdük, onların 13 min əşər, 7 min məlki vətəndaş idi.

Ermənilərin toplum halının yaşadıqları ərazilərdə qeyri-sabitliyin hökm sürməsində maraqlı olan Qərb dövlətləri və Rusiya bölgədə fealiyyətlərini aktivləşdirmek üçün yeni təşkilatların yaranmasına ehtiyac duyurdular. İngilterenin Van konsulu Clayton öz ölkəsinə göndərdiyi bir raporda Rusiya Ermənistandan (İrəvan quberniyası nezərdə tutulur) Türkiye ermənilərinə silahlar göndərilməsi üçün cəmiyyətlər qurulduğu və bu silahların paylanması üçün casusların olduğunu yazmışdır. Clayton təqərəmündə ermənilərin üşyana hazır olduğunu qeyd etmişdir. Bunu amerikalı bir missionerdən təsdiyi ilə öyrəndiyini qeyd etmişdir. Vanda konsul vəzifəsində çalışmış rus general Mayevskinin xatirələrində isə bu fikir yer almışdır ki, 1895-ci ilde Van inqilabçıları Avropanın diqqətini "erməni məsesi" üzərinə yenidən çəkmək isteyirdilər. Zəngin ermənilər pul yardımı təhdidləri ile məktublar göndərdilər. "Hnçak" qəzeti 1890-ci ilin martında çıxan 9-cu sayında ermənilərin müstəqillik mübarizəsinə kömək etməyənərin öldürül-

ləcəyini yazmışdır. "Hnçak" partiyasının Rusiyannın və Avropanın xalqçı qrupları ile bağlılığını yazan erməni tədqiqatçısı Məri Kocar qeyd edir ki, erməni milli azadlıq hərəkatına terrorçuluğa nəyəsa nail olmaq ideyası bu təşkilatların təsirin-

yanın programında da terrorizm mübarizə vasitələrindən biri kimi göstərilirdi. Programda nezərdə tutulur ki, "Türkiyədə silahlı üşyanla mövcud quruluşu deyişdirmek və "Türkiye Ermənistəni" ni inqilabi - qeyri-sabit regiona çevirmək", müs-

Tarix

Mətbuat vasitəsilə erməni terroru



dən yaranmışdır ve "Hnçak" öz fealiyyətində terroru istisna etmişdir. O, qeyd edirdi: "Bir tərəfdən xalqçıların terroru fealiyyəti, bù vasitərinin Ermənistana yayılması və onun türk despotizmına qarşı istifadə edilmiş, diger tərəfdən isə bu ideologiyənən marksizmin əsaslarına təsir etmiş "Hnçak" partiyasının ilk programında nezərdə tutulanları id". 1887-ci idən çıxan "Hnçak" qəzeti ndə bù ideologiyənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak və talaşmak id". 1877-78-ci illər rus-türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyriyənən düzənməsi də erməni təşkilatlarının feallşadırmışdır. Bu müharibədən sonra Türkiyə özüñün tarixi ərazisi olan Qars vilayətini bütünlükə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsaratında qaldı. Bundan birincisinənən təhlili, qarşılıklı elde edilmişdir. Təqərəmən "Ermeni-türk ictimai-siyasi münasibətlər və erməni məssəlesi" adlı kitabının 8-ci maddəsi "hökumət üzvlərinə oldurmək, sərvətərinə isə dağıtmak v